

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

**Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən bu barədə məlumatın verilməsi üçün**

ƏRİZƏ - ANKET

APPLICATION FORM

**for reporting about acquisition of citizenship of a foreign country
by citizen of the Republic of Azerbaijan**

Şəkil üçün yer
Photo

Xahiş edirəm, xarici dövlətin vətəndaşlığını əldə etməyim barədə məlumatları qeydə alınız.

Hereby I am asking you to record information on my acquisition of citizenship of a foreign country.

S U A L L A R / Q U E S T I O N S	C A V A B L A R / A N S W E R S
1. Soyadınız, adınız və atanızın adı (Surname, name and patronymic)	
2. Soyadınızı və ya adınızı dəyişmişinizsə, səbəbləri göstərməklə əvvəlki soyadınız və ya adınız (If surname and name has been changed, indicate the reasons and previous surname or name)	
3. Doğulduğunuz tarix (gün, ay, il) (Date of birth (day, month, year))	
4. Doğulduğunuz yer (Place of birth)	
5. Milliyyətiniz (Nationality)	
6. Cinsiniz (Gender)	
7. Ailə vəziyyətiniz (nikahda, dul, subay) (Marital status (married, widowed, single))	
8. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədin: (Document confirming citizenship of the Republic of Azerbaijan:)	
8.1. seriyası və nömrəsi (series and number)	
8.2. verilməsi tarixi (gün, ay, il) (date of issue (day, month, year))	
8.3. etibarlılıq müddəti (gün, ay, il) (validity period (day, month, year))	

9. Vətəndaşlığını qəbul etdiyiniz xarici dövlətin: (Data on the country of acquired citizenship:)						
9.1. rəsmi adı (official name)						
9.2. vətəndaşlığını əldə etməyinizə əsas: (ground for acquisition of citizenship:)						
9.2.1. həmin dövlətin ərazisində doğulduğuma görə (I was born in that country)						
9.2.2. həmin dövlətin vətəndaşlarından doğulduğuma görə (I was born from citizens of that country)						
9.2.3. həmin dövlətin vətəndaşlığını qəbul etmişəm (I have acquired citizenship of that country)						
9.2.4. beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslara görə (on the grounds envisaged by international agreements)						
9.2.5. başqa əsaslara görə (on other grounds)						
9.3. vətəndaşlığını əldə etdiyiniz tarix (date of acquisition of citizenship)						
10. Xarici dövlətin vətəndaşlığını təsdiq edən pasportunuzun və ya digər sərhədkeçmə sənədiniz: (Data on passport or other border crossing document confirming citizenship of a foreign country:)						
10.1. seriyası və nömrəsi (series and number)						
10.2. verilməsi tarixi (gün, ay, il) (date of issue (day, month, year))						
10.3. etibarlılıq müddəti (gün, ay, il) (validity period (day, month, year))						
11. Ərizəni şəxsin qanuni nümayəndəsi verirsə, onun: (If application form is submitted by his/her legal representative, information legal representative:)						
11.1. soyadı, adı və atasının adı (surname, name and patronymic)	11.2. doğulduğu tarix (gün, ay, il) (date of birth (day, month, year))	11.3. doğulduğu yer (place of birth)	11.4. vətəndaşlığı (citizenship)	11.5. yaşadığı ünvan (address of residence)	11.6. şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi (series and number of identification document)	11.7. imzası (signature)
11.8. qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd: (data on document confirming rights of legal representative:)						

11.8.1. nömrəsi (number)	11.8.2.verilməsi tarixi (gün, ay, il) (date of issue (day, month, year))	11.8.3.etibarlılıq müddəti (gün, ay, il) (validity period (day, month, year))	11.8.4. kim tərəfindən verilmişdir (issuing authority)
12. Sizinlə birlikdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş yetkinlik yaşına çatmayan uşaqlarınızın: (Data on your minor children who acquired citizenship of a foreign country together with you :)			
12.1. soyadı, adı və atasının adı (surname, name and patronymic)	12.2. doğum tarixi (gün, ay, il) (date of birth) (day, month, year)	12.3. doğum yeri (place of birth)	12.4.pasportunun və ya digər sərhədkeçmə sənədinin (pasportu olmayan şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) seriyası və nömrəsi (series and number of passport or other border crossing document (for person who doesn't bear passport, birth certificate or other document equal to it)
			12.5. qeyd (note)
13. Azərbaycan Respublikasında və xarici dövlətdə qeydiyyatda olduğunuz və hazırda yaşadığınız yerin ünvanı (Address of registration in the Republic of Azerbaijan and foreign country and address of current place of residence)			
14. Telefon nömrəniz (ev, mobil, olduğu halda iş) və elektron poçt ünvanınız (Phone number (home, mobile, work if applicable) and e-mail address)			
15. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir (I declare that information provided by me is complete and accurate)			
16. Xarici dövlətin vətəndaşlığını könüllü əldə etməyim barədə təqdim etdiyim məlumatların "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas olması barədə məlumatlıyam (I am aware that information provided by me on voluntarily acquiring citizenship of a foreign country is the ground for losing the citizenship of the Republic of Azerbaijan pursuant to Article 18 of the Law of the Republic of Azerbaijan on "Citizenship of the Republic of Azerbaijan")			

“ _____ ” _____ 20__ il/ year İmza/ Signature _____
(gün, ay, il) (day, month, year)